


**Şuşa şəhəri - 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı”**

# Azərbaycan ədəbiyyatında Şuşanın tarixi abidələri



*Qayalar galadır,  
Qalalar - qaya,  
Bu yerlər tarixin daş səhifəsi.  
Binalar ucadan baxar dünnyaya,  
Hər evin daşında bir əsrin səsi*

Azərbaycan ədəbiyyatı hər daşı, hər qayası tarix olan Şuşa haqqında yazılımış istər elmi-tarixi, istərsə də bədii əsərlər-lə zəngindir. Bu əsərlərdə Şuşanın yaramma tarixi, onun inkişafı, misilsiz gözelliliyinin vəsfi, eləcə də müxtəlif illərdə işğalçıların hücumlarına məruz qalması və s. məsələlər əksini tapmışdır. Nümunə olaraq getirilən bu şeir parçasında əsrlərin daş yaddaşında yaşayıb bina-bina ucalıb qalalaşan qədim yurd yerimizin əzəmətli görkəmi əksini tapmışdır.

Şuşa şəhərinin yaranma tarixi Mirzə Yusif Qarabağının “Tarixi-Safî” əsərində: "...1166 (1752)-ci ildə Penah xan xos bir gündə Şuşa şəhərinin təməlini qoydu.... Şəhər cənub-qərbdən, şimal-şərdən, həmçinin qərb və cənub tərəfdən piyada və qeyriləri üçün gedis-gelis mümkün olmayan möhkəm hasar və təbii sildirim qayalarla əhatə olunmuşdur" şəklində dəqiqliyi ilə verilmişdir.

Bu tarixi gerçəklilik bədii sözün qüdreti ilə dəfələrlə canlandırılmış və onun maddi-mənəvi dünyamızda nə dərəcədə tarixi əhəmiyyət kəsb etdiyi diqqətə çatdırılmışdır. Həmin tarixi fakt Azərbaycanın maarifpərvər şairi Həsənəli Qaradağının “Qarabağın şəhəri” əsərində belə təsvir edilib:

*Bu şəhərin hüdudu şərq tərəf Şüşü çayı,  
Var, belə qərb tərəf Saribaba yer deyilər,  
Cənubu yena Şüşü, bir də Daşaltı çayıdır,  
Şimalı Xəlfəli çay, belə olub sərhədlər.*

Araşdırma göstərir ki, yalnız coğrafi mövqeyi deyil, onun bütün məhəllələri, memarlıq abidələri, can dərmanı olan sərin bulaqları görkəmli şair və yazıçılarıımızın qoləmi ilə geniş oxucu kütləsi üçün doğmalaşdırılmışdır.

Məsələn, 1871-ci ildə Xan qızı Natəvanın öz vəsaiti hesabına Şuşada yerləşən Xəlfəli dağından saxsı borularla şəhər su çəkildi və iki böyük bulaq tikildi: “Xan qızı” və “Şor bulaq”. “Xan qızı” bulağının çəkilishi barədə Ə.Əfəndiyevin “Xurşidbanu Natəvan” pyesində də (1978) Natəvanın dilindən deyilir. “Xurşidbanu. Tapşır, Şuşaya çəkdirdiyimiz bulağın mühəndisi Əbdürəhim Talibzadəni nahardan sonra mənim yanına çəgirişlər.

Araşdırma göstərir ki, yalnız coğrafi mövqeyi deyil, onun bütün məhəllələri, memarlıq abidələri, can dərmanı olan sərin bulaqları görkəmli şair və yazıçılarıımızın qoləmi ilə geniş oxucu kütləsi üçün doğmalaşdırılmışdır.

Məsələn, 1871-ci ildə Xan qızı Natəvanın öz vəsaiti hesabına Şuşada yerləşən Xəlfəli dağından saxsı borularla şəhər su çəkildi və iki böyük bulaq tikildi: “Xan qızı” və “Şor bulaq”. “Xan qızı” bulağının çəkilishi barədə Ə.Əfəndiyevin “Xurşidbanu Natəvan” pyesində də (1978) Natəvanın dilindən deyilir. “Xurşidbanu. Tapşır, Şuşaya çəkdirdiyimiz bulağın mühəndisi Əbdürəhim Talibzadəni nahardan sonra mənim yanına çəgirişlər.

Araşdırma göstərir ki, yalnız coğrafi mövqeyi deyil, onun bütün məhəllələri, memarlıq abidələri, can dərmanı olan sərin bulaqları görkəmli şair və yazıçılarıımızın qoləmi ilə geniş oxucu kütləsi üçün doğmalaşdırılmışdır.

“Şor bulaq”dan içək bu gün,  
“Çay bağıça”dan keçək bu gün,  
Dincəlməyi seçək bu gün  
“Xan bağı”nu Qarabağın.

\*\*\*

Saribaba- cənnət yeri,  
Turşsu suyu can kövsəri,  
İsa bulaq - nazlı pəri  
Şuşamızın şöhrəti dir.

Ədəbi əsərlərdə Şuşanın bu gün tarixi abidəyə çevrilən Qızılı qaya, Qara qaya, Gök qaya, Ala qaya, Xələfli dərəsi, Mixtökən dərə, Yusifcan gədiyi, Şimşəkvuran daş, Şuşa yayası, Şotlanlı yaylığı, Keçili dağ, İsmayıllı binəsi, Bəylər binəsi, Cıdır düzü böyük sevgi ilə vəsf olunmuşdur.

Xalq şairi Səməd Vurğun “Qız qayası” əsərində Qarabağın sefali guşəsindən İsa bulağı, Cıdır düzü, Çanaqqalanın gözəlliklərindən bəhs edir, Qız qayasına qalxaraq onun haqqında əfsanəni bələ başlayır:

*Cıxmışam dağların göy yaxasına,  
Doyunca baxmışam Qız qayasına.  
Orda saqqalına yaş dama-dama,  
Əfsanə söyləmiş bir qoca mənə...*

Şuşanın tarixi yerlərindən sayılan Cıdır düzü, Topxana meşəsi, Xəzinə qayası kimi tarixi yerlər poeziyamızda daha çox vəsf edilmişdir. Məsələn:

*Topxanadan baxıram mən dünnyaya,  
Başım üstəd Cıdır düzü? bayraqım.  
Bir örnəkdir bu gün Vətən dünnyaya,  
Sən dönməzsən, ayılmazsan torpağım.*

Şuşa yalnız gözəlliklər, möhtəşəm abidələr yurdunu deyil, həm də keşməkeşli tariximizin qanlı hadisələrinin şahidi olmuşdur. Xüsusiələr 1905-ci ilin 16 avqust və 1906-ci ilin 12 iyulunda ermənilər tərəfindən töredilmiş faciələr C.Cabbarlınin “1905-ci il” pyesində, M.S.Ordubadının “Qanlı sonələr” əsərinin “Ağrılı Şuşa hadisələri. Yaxud avamlıq bələsi”, “İkinci Şuşa faciəsi. Yaxud Qalaşapovun hiyəsi” bölmələrində, Məhəmməd şah Qacarın Qarabağa hücumu Y.V.Çəmənzəminlinin “Qan içinde”, S.Vurğunun “Vaqif” pyesində, çar Rusiyası qoşunlarının Azərbaycana, o cümlədən Şuşaya gəlməsi Ə.Əfəndiyevin “Hökmdar və qızı” pyesində əksini tapmışdır.

“Şəhərlilər dəstə-dəstə Cıdır düzündə toplandı, oradan Topxananı başdan-başa tutmuş şah çadırlarına tamaşa edirdilər. Bəzən sakitlik olur, iki tərəf də dincəlməyə və ya yeməyə dalındı. Bir də gördürün, top atışmaları başlandı, barit tüstüsü ətrafı bürüdü. Bu atışmadan, təbii idi ki, heç bir nəticə çıxmayırdı. Topxana ilə şəhərin arasında dərin bir uçurum var idi, bunun da dibindən Daşaltı çayı axırdı. Oranı keçmək qətiyyətən mümkün deyildi. Keçilsəydi belə sildirim qayaları, şəhər barı və bürclərini almaq mümkün olan şeylərdən deyildi: on beş min ığid gəca-gündüz şəhərin keşiyini çəkirdi.

Qala ilə Topxananın arasındaki keçidin en dar yeri Xəzinə qayasının ölü ididir. Ağaməmməd şah bura plan təkdürüb, keçmək niyyətinə düşdü də, bir nəticə çıxmayaçığını anlayıb vaz keçdi. Nəhayət, o açıqa düşüb, İbrahim xanın yanına qasid vəsítəsilə bir məktub göndərdi. Qasidin gözlərini bağlayıb, saraya gətirdilər. Məktubda yazılmışdı: “Fələyin mancanığı fitnə daşını sənin üstünə yağıdır, Sən də axmaqcasına işşənin [Şişə qalasının] içində gizlənmişən”.... Vaqif məktubu alıb, bir də gözdən keçirdi, sonra arxasına yazdı: “Məni qoruyub saxlayan mən tanıldımdırsa, manuram ki, o, Şişəni daşın içində də qoruyar”.

Tarix tekrar olunur. 1992-ci ildə Şuşanın ermənilər tərəfindən işgal olunması ədəbiyyatımızda yeni bir səhifə açıldı: “Şuşa işğal dövründə”. 28 il əhatə edən həmin dövrdə qəlibi vətən eşqi ilə döyünen sənətkarlarımıza bu nisgili, ağrı-acını əks etdirən yüzlərlə əsər yazdı. Bəxtiyar Vahabzadənin “Oxuma, bülbülb”, Cabir Novruzun “Şuşanın dağları başı dumanlı”, İlyas Tapdıqın “Şuşa oratoryası”, Günel Anarçızının “Şuşam”, Zemfira Məhərrəmlinin “Sevgimi neylədin Daşaltı dərəsi”, Pərvin Nurəliyevanın “Çarəsiz yalan”, Nüşabə Məmmədlinin “Zəngülə”, Ələmdər Quluzadənin “Bu qala bizim qala” əsərləri belələrindəndir. Demək olar ki, hər bir əsərdə Şuşanın tarixi yerləri xatırlanır, tarixi abidələrinin adı çəkilir.

*Biri daşdan çıxır, biri qayadan,  
Hamısı ilgilə, canbir, əlbirdir.  
Üzdən ayrısa da, yerin altında,  
Bütün bulaqların kökləri birdir.*

*“Şah bulaq”dan içək bu gün,  
“Çay bağıça”dan keçək bu gün,  
Dincəlməyi seçək bu gün  
“Xan bağı”nu Qarabağın.*

\*\*\*

*Saribaba- cənnət yeri,  
Turşsu suyu can kövsəri,  
İsa bulaq - nazlı pəri  
Şuşamızın şöhrəti dir.*

*Bu bahar oxuma, bülbülb, sən Allah!  
Zülmətdir,  
Yoluna şam tutanın yox,  
Şuşan ağlar qaldı, köçdü el-oba,  
Şirin cəh-cəhinə dəm tutanın yox*

\*\*\*

*Top atilar “Topxana”dan  
“Daşaltı”da daşlar partlar,...  
Şuşam geri alınmasa.*

\*\*\*

*...Gülləbaran olub neçə min arzu,  
Donub “Xan qızı”nın bulağında su.*

\*\*\*

*Bu da “İsa bulağı”dır...ilahi,  
Çırçır ayna sinəsini daşlara...  
Nədir suçu, nədir axı, günahı,  
Qurumayır gözlərinin yaşları...*

\*\*\*

*“Qurxız yaylığı”mız,  
Cıdır düzümüz ağlar.  
Şuşa bülbülb harayalar,  
Şuşa Qədir soraqlar....  
Şuşa gözləyir bizi!*

\*\*\*

*“Səkili”, “Alçalı”, “Damcı”, “Palçıqlı”,  
“Novlu”, “Dərabulaq”, “Şırşır”, “Çarıqlı”.  
Six meşə içində lap yaraşqlı,  
Gur İsa bulağı yadına düşdü.*

Bu əsərlərdə həsrətlə yanaşı, ümidi də var. Hər kəs Şuşanın düşmən caynağından azad olunacağına inanır:

*Oğulların nərə çəkər!  
Düşmənini qurar, tökər!  
Yağlıların bağın sökər!  
Azad olar lap tez Şuşam!  
Ulu yurdum, ulu Şuşam!*

\*\*\*

*Gələcək tez bir zaman,  
Çəkiləcək çən, duman.  
Sancılacaq Şuşada  
Zəfər bayraqım mənim,  
Ay Qarabağım mənim!*

\*\*\*

*Vətən məhəbbəti, qoy bilsin hamı,  
Ürkədə sönməyən bir gur ocaqdır,  
Bütün yurdumuzun zəfər bayramı,  
Şuşadan, Şuşadan başlayacaqdır.*

Həqiqətən də, Azərbaycan tarixinə 8 noyabr Zəfər Günü Şuşanın adı ilə yazıldı. Müzəffər Ordunun Ali Baş Komandanı Prezident İlham Əliyevin 2020-ci ilin 8 noyabrında böyük sevinc, qürur hissi ilə söylədiyi “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayitmışq! Əziz Şuşa, biz səni dırçəldəcəyik!” xəbəri 28 illik Şuşa həsrətinin son qoydu. Bu bənzərsiz hiss və duygular milli qururumuzun poeziyamızda təntənəsinə çevrildi:

*Anam Şuşa, nəhayət, ayrıraq sona çatdı,  
Gözərləndən öpməyə-görüşməyə gelmişəm!*

*“Dəmir yumruq” sahibi Ali Baş Komandanla,  
Qəhrəmanın tarixin yazan ər öğüllərlə,  
Çanı səndən ötrü verən Şəhidlərinla,  
Düşmən qabağında ayılmaz Qazılrlar,*

*Duyğumu, sevincimi bölüşməyə gəlmışəm!*

44 günlük Qarabağ mühərbiyəsində dövlətle xalqımızın birlüyü, qəhrəman oğullarımızın şücaəti, vətənpərvərliyi yeni yaranan ədəbi əsərlərin leytmotivinə çevrildi. Əlbəttə, Şuşanın azadlığına gedən yol Qarabağımızın dilbər güşələrindən: Tərtər, Xankəndi, Ağdam, Füzuli, Ağdərə, Kəlbəcər, Cəbrayıllı, Qubadlı, Zəngilan, Laçın, Xocalı, Xocavənddən keçir. Erməni vandalizmi tərəfindən məhv edilmiş, talanmış Qarabağın, o cümlədən Şuşanın tarixi abidələri bu gün dövlətimiz tərəfindən bərpə olunmaqdadır. Artıq Şuşada Yuxarı Gövhər ağa məscidindən azan səsləri eşidilir, hər il Cıdır düzündə “Xaribülbul” musiqi festivalı keçirilir, yurdlarından didərgin düşmən insınlar öz doğma elinə, obasına qayıdır. İndi söz ustalarımız “Şuşaya Qayıış dövrü” ilə bağlı ədəbiyyatımıza öz yeni töhfələrini verirlər ki, bu, artıq Şuşamızın yeni hayatının bədii inikası ilə bağlıdır.

**Bibixanım İBADOVA,  
ARTİ-nin şobə müdürü,  
pedaqogika üzrə fəlsəfə doktoru,  
dosent, Əməkdar müəllim**